


## ÜMUMİ NƏTİCƏ



## HƏDƏFLƏR

1. KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması



2. KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi



3. KOS subyektlərinin beynəlmilləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması



4. KOS subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsi




5. İnnovasiyaların təşviqi, KOS subyektləri üçün araşdırma və inkişaf fəaliyyətlərinin genişləndirilməsi



## Əsas icraçı qurumların performansı\*

(100 ballıq şkala əsasında)

Məsul olduğu tədbirlərin sayı\*\*



\* Əsas icraçı qurumların performansı müəyyənləşdirilərkən hər bir qurumun əsas icraçı olduğu tədbirlərdən icra edilmiş tədbirlər «1» bal, icrasına başlanılmış tədbirlər «0.5» bal, icrasına başlanılmamış tədbirlər «0» bal ilə qiymətləndirilməklə, əldə edilmiş toplam nəticə həmin qurumların əsas icraçı olduğu tədbirlərin ümumi sayına bölünmüşdür. Belə ki, əsas icraçı qurumların performansı qiymətləndirilərkən məsul olduğu tədbirlərin «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»ndəki tədbirlərdəki xüsusi çəkisi nəzərə alınmamışdır.

\*\* Aidiyyəti qurumların məsul olduğu tədbirlərin sayı 2017-ci ildən icrasına başlanılan tədbirləri özündə ehtiva edir.

# Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti

**27%**

- 2017-ci ilin ilk altı ayı üzrə irəliləyiş

■ <50% ■ 50%—90% ■ >90%

Prioritetlərin icra vəziyyəti*				Əsas icra göstəriciləri** “outcome” (2020-ci il üzrə)	Təsir *** “impact”
Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması	30%	KOS subyektləri ilə bağlı kreditlərə zəmanət fondunun yaradılması	50%	sənaye klasterləri daxilində istehsal olunan məhsullarda KOS subyektlərinin payının 40 faizə çatdırılması	real ÜDM-in 2020-ci ildə 1 milyard 260 milyon manat artması
KOS üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi və qanunvericiliyin təsiri analizinin tətbiq edilməsi	0%	Əmlak məsələləri üzrə fəaliyyətin təkmilləşdirilməsi və maliyyə əlçatanlığının artırılması	67%	KOS subyektləri arasında mübahisələrin məhkəməyəqədər həlli göstəricilərinin 2 dəfə yaxşılaşdırılması	34 240 yeni iş yerinin yaradılması
Dövlət-özəl tərəfdaşlığının dərinləşdirilməsi	38%	Azərbaycanda lizinq və alternativ maliyyə alətləri (forvard, fyuçers, opsiya, svop, faktoring və s.) bazarının inkişaf etdirilməsi ilə KOS subyektlərinin maliyyəyə çıxışının asanlaşdırılması	0%	KOS subyektlərinin bərpa (iflas vəziyyətindən) tempinin 4 faizə çatdırılması	
Rəqabət mühitinin təkmilləşdirilməsi	25%	KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqi	33%	daşınar əmlakın banklar tərəfindən təminat predmeti kimi qəbul edilməsi göstəricisinin 2 dəfə artırılması	
KOS subyektlərinin fəaliyyətində yoxlama və lisenziyalaşdırma mexanizmlərinin təkmilləşdirilməsi və vergi islahatlarının davam etdirilməsi	50%	Ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması	50%	lizinq əməliyyatlarının ÜDM-də payının 2 faizə çatdırılması	
KOS üzrə xüsusi sənaye zonalarının və klasterlərin yaradılması	17%	Biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin yaradılması	17%	qeyri-neft ixracında 5 faizlik artım əldə olunması	
Dövlət-özəl əməkdaşlığının genişləndirilməsi, KOS subyektlərini təmsil edən qurumların gücləndirilməsi	33%	KOS subyektlərinin təlim və tədris imkanlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsi	17%	3-5 model müəssisənin yaradılması	
KOS subyektləri arasında mübahisələrin alternativ həlli imkanlarının təkmilləşdirilməsi	0%	Sahibkar düşüncə tərzinin təşviqi	50%	5 yeni biznes inkubatorunun yaradılması	
KOS subyektlərinin müəyyənləşdirilməsi meyarlarının bütün dəstək tədbirlərində tətbiq edilməsi, statistik məlumatların sistemləşdirilməsi	50%	Qadın sahibkarlığının inkişaf etdirilməsi	13%	il ərzində ən azı 25 startap layihəsinin başlanması	
Fəaliyyətə xitam verilməsi və müflisləşmə məsələlərinin həlli sahəsində islahatların aparılması	17%	Milli innovasiya sisteminin təkmilləşdirilməsi	17%	il ərzində ən azı 1000 kiçik və orta sahibkar üçün xüsusi təlimlərin təşkil edilməsi	
		Kiçik və orta sahibkarların fəaliyyətini stimullaşdıran innovasiya infrastrukturunun formalaşdırılması	0%	innovasiyayönümlü 3 regional klasterin yaradılması	

\* Prioritetlərin icra vəziyyəti 2017-ci ilin ilk altı ayında icra edilmiş və ya icrasına başlanılmış tədbirləri özündə ehtiva edir.

\*\* Əsas icra göstəriciləri üzrə qiymətləndirmə illik əsasda aparılır və 2017-ci ilin yekununda qiymətləndiriləcəkdir.

\*\*\* Təsir indikatoru üzrə qiymətləndirmə 2020-ci ildə aparılacaqdır.

# YARIMİLLİK MONİTORİNG VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi \*

## Görülmüş işlər barədə qısa məlumat:

2017-ci ilin ilk 6 ayı ərzində "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə 2017-ci və sonrakı illər üçün müəyyən edilmiş tədbirlərin **6 faizi** icra edilmiş, **42 faizinin** icrasına başlanılmışdır.

Sahibkarlığın inkişafına, bu sahədə operativliyin əldə olunmasına, elektron xidmətlərə keçidə və müxtəlif məlumat mənbələrinə çıxışın sadələşdirilməsinə imkan verəcək vahid məlumat portalının yaradılması məqsədilə sahibkarlıq sahəsində xarici ölkələrdə mövcud portallar, o cümlədən onların vasitəsilə təmin edilən elektron xidmətlər araşdırılmış və ilkin təkliflər hazırlanmışdır. Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasının dövlət-özəl tərəfdaşlığı üzrə İnkişaf Konsepsiyası"nın layihəsi hazırlanmışdır.

Bundan əlavə, "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanmış, layihədə kotirovka sorğusu prosedurları ilə keçirilən satınalmaların yalnız kiçik və orta sahibkarlıq subyekti olan malgöndərənlərdən (podratçılardan) təklifləri cəlb etməklə keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi, "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi hazırlanmış, habelə "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanunu qəbul edilmişdir. Eyni zamanda, sahibkarların elektrik şəbəkəsinə çıxışının asanlaşdırılması məqsədilə "ASAN kommunal" mərkəzlərində texniki şuralar yaradılaraq fəaliyyətə başlamışdır. Azərbaycanda kredit zəmanət fondunun (KZF) yaradılmasının ilkin diaqnostikasının aparılması məqsədilə texniki-iqtisadi əsaslandırma (TİƏ) həyata keçirilmişdir. Lisenziyaların və icazələrin elektron qaydada verilməsi məqsədilə "Lisenziyalar və icazələr" portalının yaradılması ilə bağlı işlər davam etdirilir.

"KOS" kateqoriyasına aid olan vergi ödəyicilərinin elektron informasiya sistemlərində fərqləndirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş "İri, orta və kiçik sahibkar meyarları" nəzərə alınmaqla "KOS" abbreviaturasının strukturu və elektron informasiya sistemlərində əks etdirilməsi ilə bağlı layihə hazırlanmış və Vergilər Nazirliyinin avtomatlaşdırılmış vergi informasiya sistemində "KOS" abbreviaturasının tətbiqinə başlanılmışdır. Bundan əlavə, qanunvericilikdə KOS-un meyarları ilə bağlı fərqli halların olduğu nəzərə alınaraq, vahid prinsiplərin tətbiqi məqsədilə müvafiq normativ hüquqi aktların layihələri hazırlanmışdır.

Ölkədə sahəvi assosiasiyaların təşviqi ilə bağlı görülən tədbirlər çərçivəsində "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası"nın və "Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın təsis olunması dəstəklənmişdir. Bundan əlavə, Quba-Xaçmaz iqtisadi rayonu üzrə Xaçmaz şəhərində, Aran iqtisadi rayonu üzrə Yevlax şəhərindəki Regional İnkişaf Mərkəzlərində biznes inkubatorları yaradılmış, gənclər arasında sahibkarlıq ruhunun aşılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, qadın sahibkarlığının inkişafı üzrə stimullaşdırıcı mexanizmlərin işlənməsi, biznes assosiasiyalarının hüquqi statusu ilə bağlı beynəlxalq təcrübə araşdırılmışdır.

## Əsas problemlər:

1. **2016-cı ildə TİT modelinin tətbiqi ilə əlaqədar zəruri normativ hüquqi aktların qəbul edilməsinə baxmayaraq, konkret layihələrin adıçəkilən model əsasında həyata keçirilməsinə başlanılmamışdır.**
2. **Mərkəzləşdirilmiş KOS agentliyinin, KOS subyektləri üçün özəl investisiyalara əsaslanan yeni özəl sənaye klasterlərinin, model müəssisənin, iflas reyestrinin, kredit zəmanət fondunun yaradılması istiqamətində işlər sürətli şəkildə getmir.**
3. **Milli innovasiya siyasətinin tərkib hissəsi sayılan biznes inkubatorların yaradılması və təşkil mexanizmi beynəlxalq təcrübəyə uyğunlaşdırılmamış, startap layihələrinin dəstəklənməsi istiqamətində iş Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada aparılmamışdır.**

## Təvsiyələr:

1. *TİT modelinin tətbiqi ilə bağlı mövcud problemlər müəyyənləşdirilə və onların həlli istiqamətində konkret təkliflər hazırlana bilər. Bundan əlavə, nəzərdə tutulan infrastruktur layihələri üzrə hərtərəfli təhlil aparılaraq, TİT modeli əsasında icra edilə biləcək layihələr seçilə bilər.*
2. *Qeyd edilən sahələrlə bağlı Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada tədbirlərin icrası sürətləndirilə bilər.*

## Prioritet 1.1. Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması

### **Görülmüş işlər barədə qısa məlumat:**

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən KOS agentliyinin və agentliyin nəzdində KOS evlərinin yaradılması ilə bağlı konseptual xarakterli təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Sahibkarlığın inkişafı, bu sahədə operativliyin əldə olunması, elektron xidmətlərə keçid və müxtəlif məlumat mənbələrinə çıxışın sadələşdirilməsi məqsədilə vahid məlumat portalının yaradılması istiqamətində müvafiq işlər görülmüşdür. Belə ki, sahibkarlıq sahəsində xarici ölkələrdə mövcud olan portallar, o cümlədən onların vasitəsilə sahibkarlara göstərilən məlumatlandırma və maarifləndirmə, elektron qeydiyyat və digər elektron xidmətlər araşdırılmış, altı ölkənin – Gürcüstan, Yunanıstan, ABŞ, Hindistan, Avstraliya, Türkiyə təcrübəsi öyrənilmişdir və bu istiqamətdə iş davam etdirilir. Həmçinin, sözügedən ölkələrin portallarında təmin edilən elektron xidmətlərin və öz əksini tapan məlumatların ölkəmizdə yaradılacaq portalda nəzərə alınması və onun tətbiqinin effektivliyi ilə bağlı işçi qaydasında müzakirələr aparılmış, portal vasitəsilə göstəriləcək xidmətlər, veriləcək informasiya, maarifləndirmə, inteqrasiya məsələləri, vahid məlumat portalına aid məlumatlar (portalın adı, internet səhifəsindən giriş adı, idarə olunması, istifadə zamanı mənfi və müsbət tərəflər və s.) barədə ilkin təkliflər hazırlanmışdır.

### **Problemlər:**

**KOS agentliyinin məqsəd və missiyasının müəyyən edilməsi, bu istiqamətdə aidiyyəti qurumlardan səlahiyyətlərin yaradılacaq KOS agentliyinə ötürülməsi və KOS agentliyinin Strateji Yol Xəritəsində müəyyən edilmiş qaydada kollegial orqanının təsis edilməsi ilə bağlı iş aparılmamışdır.**

### **Təvsiyələr:**

*KOS agentliyinin məqsəd və missiyasının müəyyən edilməsi baxımından benefisiarlar arasında sorğular keçirilə, beynəlxalq təcrübə öyrənilə və maraqlı tərəflərin KOS agentliyinin kollegial orqanında təmsil edilməsi ilə bağlı konkret təkliflər hazırlana bilər. Bundan əlavə, aidiyyəti qurumlardan KOS agentliyinə ötürüləcək səlahiyyətlərin dəqiq bölgüsü ilə bağlı təkliflər hazırlana bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	5 tədbirdən 3-ü	<b>60%</b>
İcrasına başlanılmamışdır	5 tədbirdən 2-si	<b>40%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.1.1. Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası	İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 2017-ci il 2 iyun tarixli məktub ünvanlanaraq, KOS agentliyinin və agentliyin nəzdində KOS evlərinin yaradılması ilə bağlı konseptual xarakterli təkliflər verilmişdir.
1.1.2. KOS agentliyinin strukturunun formalaşdırılması	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası	İqtisadiyyat Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	
1.1.3. KOS agentliyinin vəzifələrinin müəyyən edilməsi	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası	İqtisadiyyat Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	
1.1.4. KOS evinin yaradılması	Nazirlər Kabineti	KOS agentliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi	2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 2017-ci il 2 iyun tarixli məktub ünvanlanaraq, KOS agentliyinin və agentliyin nəzdində KOS evlərinin yaradılması ilə bağlı konseptual xarakterli təkliflər verilmişdir.
1.1.5. Vahid məlumat portalının yaradılması	İqtisadiyyat Nazirliyi	KOS agentliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Sahibkarlığın inkişafı, bu sahədə operativliyin əldə olunması, elektron xidmətlərə keçid və müxtəlif məlumat mənbələrinə çıxışın sadələşdirilməsi məqsədilə vahid məlumat portalının yaradılması istiqamətində müvafiq işlər görülmüşdür. Belə ki, sahibkarlıq sahəsində xarici ölkələrdə mövcud olan portallar, o cümlədən onların vasitəsilə sahibkarlara göstərilən məlumatlandırılma və maarifləndirilmə, elektron qeydiyyat və digər elektron</p>

					<p>xidmətlər araşdırılmış, 6 ölkənin – Gürcüstan (<a href="http://enterprisegeorgia.gov.ge/">http://enterprisegeorgia.gov.ge/</a>), Yunanıstan (<a href="http://www.enterprisegreece.gov.gr">http://www.enterprisegreece.gov.gr</a>), ABŞ (<a href="http://www.enterpriseal.gov/">http://www.enterpriseal.gov/</a>), Hindistan (<a href="http://myenterprisewb.in/home">http://myenterprisewb.in/home</a>), Avstraliya (<a href="https://abr.gov.au">https://abr.gov.au</a>) və Türkiyənin (<a href="http://www.kosgeb.gov.tr/">http://www.kosgeb.gov.tr/</a>) təcrübəsi öyrənilmişdir və bu istiqamətdə işlər davam etdirilir. Həmçinin, sözügedən ölkələrin portallarında təmin edilən elektron xidmətlərin və öz əksini tapan məlumatların ölkəmizdə yaradılacaq portalda nəzərə alınması və onun tətbiqinin effektivliyi ilə bağlı işçi qaydasında müzakirələr aparılmış, portal vasitəsilə göstəriləcək xidmətlər, veriləcək informasiya, maarifləndirmə, inteqrasiya məsələləri, vahid məlumat portalına aid məlumatlar (portalın adı, internet səhifəsindən giriş adı, idarə olunması, istifadə zamanı mənfi və müsbət təərəflər və s.) barədə ilkin təkliflər hazırlanmışdır.</p>
--	--	--	--	--	---

## **Prioritet 1.2. KOS üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi və qanunvericiliyin təsiri analizinin tətbiq edilməsi**

### **Görülmüş işlər barədə qısa məlumat:**

Strateji Yol Xəritəsində bu prioritet çərçivəsində nəzərdə tutulmuş tədbirlərlə bağlı aidiyyəti qurumlar tərəfindən təkliflər təqdim edilməmişdir.

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	–	<b>0%</b>
İcrasına başlanılmamışdır	2 təbirdən 2-si	<b>100%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.2.1. Qanunvericiliyin təsiri analizinin tətbiq edilməsi	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası	İqtisadiyyat Nazirliyi	2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	
1.2.2. Qanunvericiliyin təsiri analizinin tətbiqinin səmərəliliyini artırmaq üçün institusional təsisatın yaradılması	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası	İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	



## Prioritet 1.3. Dövlət-özəl tərəfdaşlığının dərinləşdirilməsi

### Görülmüş işlər barədə qısa məlumat:

Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiyanın hazırlanması üzrə tədbirin icrası istiqamətində, ABŞ, Kanada, Yaponiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın təcrübəsi araşdırılmış və "Azərbaycan Respublikasının dövlət-özəl tərəfdaşlığı üzrə İnkişaf Konsepsiyası"nın və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi hazırlanmışdır. Hazırlanmış layihələr işçi qrupun iclasında müzakirə olunaraq, razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim ediləcəkdir.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 888 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək üçün "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanmış, Ədliyyə və Maliyyə nazirlikləri ilə razılaşdırılmışdır. Qanun layihəsində kotirovka sorğusu prosedurları ilə keçirilən satınalmaların yalnız kiçik və orta sahibkarlıq subyekti olan malgöndərənlərdən (podratçılardan) təklifləri cəlb etməklə keçirilməsi nəzərdə tutulmuşdur.

### Problemlər:

**2016-cı ildə TİT modelinin tətbiqi ilə əlaqədar zəruri normativ hüquqi aktların qəbul edilməsinə baxmayaraq, konkret layihələrin adıçəkilən model əsasında həyata keçirilməsinə başlanılmamışdır.**

### Təvsiyələr:

*TİT modelinin tətbiqi ilə bağlı mövcud problemlər müəyyənləşdirilə və onların həlli istiqamətində konkret təkliflər hazırlana bilər. Nəzərdə tutulan infrastruktur layihələri üzrə hərtərəfli təhlil aparılaraq, TİT modeli əsasında icra edilə biləcək layihələr seçilə bilər. İnvestorların cəlb edilməsi məqsədilə beynəlxalq təcrübə araşdırılaraq, təşviqedic mexanizmlər hazırlana bilər. Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq qurula bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	4 tədbirdən 3-ü	<b>75%</b>
İcrasına başlanılmamışdır	4 tədbirdən 1-i	<b>25%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.3.1. Dövlət-özəl tərəfdaşlığı ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi	İqtisadiyyat Nazirliyi	Ədliyyə Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərenerji" ASC, "Azərsu" ASC, "Azərişiq" ASC	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlığı ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyanın qorunması haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Dövlət satınalmaları haqqında" və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının qanunları, habelə digər normativ hüquqi aktlar, həmçinin sahə üzrə beynəlxalq təcrübədə inkişaf yolu keçmiş ölkələrin - ABŞ, Kanada, Yaponiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın təcrübələri araşdırılmışdır.</p> <p>Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə konkret təkliflərin bu sahədə İnkişaf Konsepsiyası təsdiq edildikdən sonra hazırlanması məqsəduyğun hesab olunur.</p>
1.3.2. Dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiyanın hazırlanması	İqtisadiyyat Nazirliyi		2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Tədbirin icrası məqsədilə ABŞ, Kanada, Yaponiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya kimi ölkələrin</p>

					təcrübələri araşdırılmış və "Azərbaycan Respublikasının dövlət-özəl tərəfdaşlığı üzrə İnkişaf Konsepsiyası"nın və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi hazırlanmışdır. Həmin layihələrin yaxın günlərdə işçi qrupun iclasında müzakirə olunacağı və razılaşdırılmaq məqsədilə Maliyyə və Ədliyyə nazirliklərinə, "Azərsu" ASC-yə, "Azərişiq" ASC-yə, "Azərenerji" ASC-yə və "Azərbaycan Dəmir Yolları" QSC-yə göndərilməsi nəzərdə tutulur.
1.3.3. "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun prioritetləşdirilməsi	İqtisadiyyat Nazirliyi	Əmlak Məsələləri Dövlət Komitəsi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>"Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçirilməsi məqbul hesab edilən layihə təkliflərinin İqtisadiyyat Nazirliyinə təqdim edilməsi məqsədilə 27.12.2016-cı il tarixli İN-X/O-15574/2016 nömrəli məktubla müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına və digər dövlət təşkilatlarına müraciət edilmişdir.</p> <p>Həmçinin, Azərbaycan Respublikasında "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində layihələrin icrası məsələləri ilə əlaqədar Asiya İnkişaf Bankının nümayəndələri ilə bir neçə dəfə fikir mübadiləsi aparılmışdır.</p>
1.3.4. Dövlət satınalmalarında KOS subyektlərinin minimum iştirak payının müəyyənləşdirilməsi	İqtisadiyyat Nazirliyi		2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında</p>

					<p>Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 888 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası olaraq “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanaraq, Ədliyyə və Maliyyə nazirlikləri ilə razılaşdırılmışdır. Qanun layihəsində kotirovka sorğusu prosedurları ilə keçirilən satınalmaların yalnız kiçik və orta sahibkarlıq subyekti olan malgöndərlərdən (podratçılardan) təklifləri cəlb etməklə keçirilməsi nəzərdə tutulmuşdur.</p> <p>“Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur.</p>
--	--	--	--	--	---

## Prioritet 1.4. Rəqabət mühitinin təkmilləşdirilməsi

### **Görülmüş işlər barədə qısa məlumat:**

Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində “Əmtəə bazarının səmərəliliyi və rəqabət” istiqaməti üzrə işçi qrup yaradılmış və Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanmışdır. –

### **Problemlər:**

**Rəqabət mühitinin təkmilləşdirilməsi istiqamətində işlər sürətli şəkildə aparılmır.**

### **Təvsiyələr:**

*Rəqabət Məcəlləsinin qəbul edilməsi və institusional islahatların aparılması istiqamətində işlər sürətləndirilə bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	2 tədbirdən 1-i	<b>50%</b>
İcrasına başlanılmamışdır	2 tədbirdən 1-i	<b>50%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.4.1. Qanunvericiliyin təkmilləşdirilməsi	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası	İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində "Əmtəə bazarının səmərəliliyi və rəqabət" istiqaməti üzrə işçi qrup yaradılmış və Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanmışdır.
1.4.2. İnstitusional islahatların aparılması	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası	İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	

## Prioritet 1.5. KOS subyektlərinin fəaliyyətində yoxlama və lisenziyalaşdırma mexanizmlərinin təkmilləşdirilməsi və vergi islahatlarının davam etdirilməsi

### **Görülmüş işlər barədə qısa məlumat:**

Yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması tədbiri üzrə "KOS" kateqoriyasına aid olan vergi ödəyicilərinin elektron informasiya sistemlərində fərqləndirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş "İri, orta və kiçik sahibkar meyarları" nəzərə alınmaqla "KOS" abreviaturasının strukturu və elektron informasiya sistemlərində əks etdirilməsi ilə bağlı layihə hazırlanmış və Vergilər Nazirliyinin avtomatlaşdırılmış vergi informasiya sistemində "KOS" abreviaturasının tətbiqinə başlanılmışdır.

Lisenziyaların və icazələrin elektron qaydada verilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Lisenziyalar və icazələr" portalının yaradılması ilə bağlı işlər başa çatdırılmaq üzrədir. Hazırda portalın funksionallığının yoxlanılması üçün testlər həyata keçirilir və həmin portalın layihəsi üzərində təkmilləşdirmə işləri davam etdirilir.

Göstərilənlərlə yanaşı, aidiyyəti qurumlardan daxil olan təkliflər əsasında lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin "Lisenziyalar və icazələr" portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər, "İnformasiya sistemlərinin "Lisenziyalar və icazələr" portalına inteqrasiyası üçün texniki tələblər", "Lisenziyalar və icazələr" portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin "Lisenziyalar və icazələr" portalına inteqrasiyası üçün son müddətlərlə bağlı Nazirlər Kabinetinin qərar layihələri hazırlanmışdır və həmin layihələrin aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə sahibkarların tələb olunan gücü 150 kVt-a qədər olan tikinti obyektlərinin elektrik enerjisi alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə şəbəkəyə qoşulma ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə "ASAN ommunal" mərkəzlərində ("ASAN Kommunal" mərkəzləri yaradılmayan regionlarda - bu mərkəzlər yaradılanadək "ASAN xidmət" mərkəzlərində) texniki şuralar yaradılaraq fəaliyyətə başlamışdır.

Bundan əlavə, "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli Fərmanına əsasən istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada "bir pəncərə" prinsipi əsasında təşkilinin "ABAD" mərkəzləri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

### **Problemlər:**

1. KOS sahəsində aparılan yoxlamaların monitorinqi və qiymətləndirməsi, o cümlədən yoxlamaların KOS subyektlərinə təsirinin təhlil edilməsi istiqamətində işlər Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada aparılmamışdır.

2. "Lisenziyalar və icazələr" portalının fəaliyyətinin təmin edilməsi istiqamətində işlər sürətli şəkildə aparılmır.

### **Təvsiyələr:**

1. KOS sahəsində aparılan yoxlamaların monitorinqi və qiymətləndirilməsi mexanizmi qurulmaqla, yoxlamaların KOS subyektlərinə təsirinin təhlili, o cümlədən yoxlamaların dayandırılmasının sahibkarların fəaliyyətinin səmərəliliyinə təsirinin qiymətləndirilməsi istiqamətdə iş aparıla bilər. Beynəlxalq təcrübə nəzərə alınmaqla, aidiyyəti orqanlar tərəfindən KOS subyektlərində aparılan yoxlamaların optimallaşdırılması ilə bağlı təkliflər hazırlana, eləcə də yoxlama nəticələrinin vahid elektron bazasının yaradılması istiqamətində işlər görülməlidir.

2. "Lisenziyalar və icazələr" portalının fəaliyyətinin təmin edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər sürətləndirilə bilər.

İcra edilmişdir	6 tədbirdən 1-i	17%
İcrasına başlanılmışdır	6 tədbirdən 4-ü	66%
İcrasına başlanılmamışdır	6 tədbirdən 1-i	17%

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.5.1. KOS sahəsində aparılan yoxlamalar üzrə monitorinq və qiymətləndirmə aparılması	İqtisadiyyat Nazirliyi	Ədliyyə Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli və 2011-ci il 15 fevral tarixli 383 nömrəli fərmanlarına əsasən yaradılmış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri"ndə olan məlumatlar daim təhlil edilir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilmişdir. Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olmuşdur.</p> <p>Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən tapşırıqlara uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, o cümlədən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlər zamanı onlara ətraflı məlumat verilmiş və həyata keçirilən islahatlar, o cümlədən yoxlamaların 2 (iki) il müddətinə dayandırılması onlar tərəfindən yüksək qiymətləndirilmişdir. Göstərilənləri nəzərə alaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanmışdır.</p> <p>Həmin layihələrin yaxın günlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunması nəzərdə tutulur.</p>



<p>1.5.2. Yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması</p>	<p>İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi</p>	<p>Ədliyyə Nazirliyi</p>	<p>2017-2020</p>	<p><input checked="" type="checkbox"/> icra edilmişdir  <input type="checkbox"/> icrasına başlanılmışdır  <input type="checkbox"/> icrasına başlanılmamışdır</p>	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılmışdır. Qanunun 2.1-ci maddəsinə əsasən, nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları və insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyətlər nəzərə alınmaqla aparılır.</p> <p>“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlamaların təşkili və aparılması məqsədilə sahibkarlar yüksək, orta və aşağı risk qruplarına bölünür. Həmçinin Qanunun 10.1-ci maddəsinə əsasən sahibkarda plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi onun aid olduğu risk qrupundan asılıdır və bu maddədə hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz. Həmçinin, yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması istiqamətində işçi qrup səviyyəsində müzakirələr aparılmaqdadır.</p> <p>Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş strateji yol xəritələrindən 3-də Vergilər Nazirliyi 5 istiqamət üzrə əsas icraçı, 9 strateji yol xəritəsində 34 istiqamətdə digər icraçı (Vergilər Nazirliyinin əsas icraçı olduğu 1,</p>
---	---	--------------------------	------------------	--	--

				<p>digər icraçı olduğu 3 istiqamətin icrası 2016-cı ildə tamamlanıb) qismində müəyyən edilmişdir.</p> <p>Qeyd olunan Fərmandan irəli gələn tapşırıqların icrası məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının "Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında verilmiş tapşırıqların icrası ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələr haqqında" 9 fevral 2017-ci il tarixli qərarı qəbul edilmiş və bu qərarla Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Vergilər Nazirliyinin əsas icraçı olduğu 4 tədbir üzrə məsul şəxslər təyin edilmişdir.</p> <p>"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planının 1.5.2-ci yarım bəndində nəzərdə tutulmuş "Yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması" və 1.5.3-cü yarım bəndində nəzərdə tutulmuş "KOS sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi" tədbirləri üzrə işçi qruplar təsdiq edilmiş və işçi qruplar tərəfindən illik iş proqramı hazırlanaraq Vergilər Nazirliyinin 27.03.2017-ci il tarixli 1717020125644400 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına təqdim olunmuşdur.</p> <p>Eyni zamanda, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planının 1.5.2-ci və 1.5.3-cü yarım bəndləri üzrə həyata keçiriləcək təfəsilatı iş proqramları hazırlanaraq 12.07.2017-ci il tarixli 1717020135315600 nömrəli məktubla əlaqələndirici qurum kimi müəyyən olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.</p> <p>"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planının 1.5.2-ci yarım bəndində nəzərdə tutulmuş "Yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması" tədbiri üzrə "KOS" kateqoriyasına aid olan vergi ödəyicilərinin elektron informasiya sistemlərində fərqləndirilməsi üçün "KOS" abreviaturasının yaradılması ilə bağlı tədbirlər həyata keçirilmişdir.</p> <p>Bununla əlaqədar olaraq, "KOS" abreviaturasının strukturu və elektron informasiya sistemlərində əks etdirilməsi ilə</p>
--	--	--	--	--

					<p>bağlı layihə hazırlanmışdır. Layihə üzrə abreviaturaların strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş "İri, orta və kiçik sahibkar meyarları" nəzərə alınmaqla müəyyən edilmişdir.</p> <p>Eyni zamanda, hazırlanmış layihədə "KOS" kateqoriyasına aid olan vergi ödəyicilərinin elektron informasiya sistemlərində fərqləndirilməsi üçün müvafiq filtrlərin ("KOS", "KOS"-Orta, "KOS"-Kiçik) yaradılaraq Vergilər Nazirliyinin bütün funksional hesabatlarına əlavə edilməsi, hesabatların çıxış formasında və "Risklərin idarə edilməsi" ekranında "KOS" subyektlərinin ("KOS"-Orta, "KOS"-Kiçik) ayrıca sütunda əks olunması nəzərdə tutulmuşdur.</p> <p>Hazırda Vergilər Nazirliyinin avtomatlaşdırılmış vergi informasiya sistemində "KOS" abreviaturasının tətbiqinə başlanılmışdır.</p> <p>Kiçik və orta sahibkarlıq sahələrində operativ vergi nəzarəti tədbirlərinin, səyyar və kameral vergi yoxlamalarının yalnız risk meyarları əsasında aparılmasının təmin edilməsi məqsədilə risk meyarları, onların tətbiqi prinsiplərinin və mexanizmlərinin hazırlanması qərara alınmışdır. Belə ki, Vergilər Nazirliyinin Kollegiyasının müvafiq qərarları ilə təsdiq edilmiş "Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar"da, "Səyyar vergi yoxlamalarının keçirilməsi Qaydaları"nda və "Dövlət vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları"nda zəruri dəyişikliklər edilmişdir.</p>
1.5.3. KOS sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi	Vergilər Nazirliyi	İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş strateji yol xəritələrindən 3-də Vergilər Nazirliyi 5 istiqamət üzrə əsas icraçı, 9 strateji yol xəritəsində 34 istiqamətdə digər icraçı (Vergilər Nazirliyinin əsas icraçı olduğu 1, digər icraçı olduğu 3 istiqamətin icrası 2016-cı ildə tamamlanıb) qismində müəyyən edilmişdir.</p> <p>Qeyd olunan Fərmandan irəli gələn tapşırıqların icrası məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının "Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında verilmiş tapşırıqların icrası ilə bağlı Vergilər Nazirliyinin qarşısında</p>

					<p>duran vəzifələr haqqında” 2017-ci il 9 fevral tarixli qərarı qəbul edilmiş və bu Qərarla Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Vergilər Nazirliyinin əsas icraçı olduğu 4 tədbir üzrə məsul şəxslər təyin edilmişdir.</p> <p>“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.5.2-ci yarım bəndində nəzərdə tutulmuş “Yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması” və 1.5.3-cü yarım bəndində nəzərdə tutulmuş “KOS sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi” tədbirləri üzrə işçi qruplar təsdiq edilmiş və işçi qruplar tərəfindən illik iş proqramı hazırlanaraq Vergilər Nazirliyinin 27.03.2017-ci il tarixli 1717020125644400 nömrəli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunmuşdur.</p> <p>Eyni zamanda, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.5.2-ci və 1.5.3-cü yarım bəndləri üzrə həyata keçiriləcək təfəssilatlı iş proqramları hazırlanaraq 12.07.2017-ci il tarixli 1717020135315600 nömrəli məktubla əlaqələndirici qurum kimi müəyyən olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.</p>
1.5.4. Lisenziyaların təkmilləşdirilməsi, beynəlxalq lisenziyaların tanınması mexanizminin formalaşdırılması	İqtisadiyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi		2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Azərbaycan Respublikası Prezidentinin “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının 2-ci hissəsinin və “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 4.1-ci</p>

				<p>bəndinin icrası məqsədilə lisenziyaların və icazələrin elektron qaydada verilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra - Dövlət Agentliyi) ilə birlikdə “Lisenziyalar və icazələr” portalının yaradılması ilə bağlı işlər başa çatdırılmaq üzrədir.</p> <p>Belə ki, 2017-ci il 17 yanvar tarixində “Lisenziyalar və icazələr” portalının konsepsiyası və funksiyaları ilə bağlı Dövlət Agentliyi tərəfindən İqtisadiyyat Nazirliyi üçün ilkin təqdimat keçirilmişdir. Həmin təqdimatda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa və “Lisenziyalar və icazələr portalı haqqında Əsasnamə”yə uyğun olaraq lisenziyaların və icazələrin verilməsi, yenidən rəsmiləşdirilməsi, dublikatının verilməsi, dayandırılması, bərpası, ləğvi proseduru, lisenziyaların və icazələrin vahid reyestrinin aparılması ilə bağlı praktiki məsələlərin “Lisenziyalar və icazələr” portalı hazırlanarkən nəzərə alınması məqsədilə Dövlət Agentliyinə və həmin portalın layihəsini hazırlayan “İnnovasiyalar Mərkəzi” MMC-yə müvafiq tövsiyə və təkliflər bildirilmişdir.</p> <p>Həmin dövrdən sonra Dövlət Agentliyi və “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən texniki işlər davam etdirilmiş və görülmüş işlərlə əlaqədar 2017-ci il 12 iyul tarixində ikinci təqdimat keçirilmişdir. Qeyd olunan təqdimatın yekunlarına əsasən, “Lisenziyalar və icazələr” portalının funksiyaları, həmin portal vasitəsilə daxil olan müraciətin qəbulu, lisenziya və icazə verən orqana göndərilməsi, müraciətin emalı (təqdim olunan sənədlərə baxılması, aşkar olunmuş çatışmazlıqlarla əlaqədar ərizəçiyə məlumatın verilməsi, lisenziyanın və icazənin verilməsi və ya verilməsindən imtina olunması) prosesində iştirak edən vəzifəli şəxslərin və onların iştirak səviyyəsinin müəyyən edilməsi, lisenziyanın və icazənin verilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsi, lisenziyaların və icazələrin vahid reyestri üzrə axtarış, verilmiş lisenziyalar və icazələrlə bağlı məlumatların Vergilər Nazirliyinə və aidiyyəti nəzarət orqanlarına göndərilməsi, aidiyyəti qurumların informasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası məsələləri müzakirə olunmuş, ortaya çıxan suallarla əlaqədar həmin portalın üzərində əlavə təkmilləşdirmə işlərinin aparılması üçün təkliflər bildirilmişdir. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Dövlət Agentliyi və “İnnovasiyalar Mərkəzi” MMC ilə birlikdə “Lisenziyalar və icazələr” portalının</p>
--	--	--	--	--

				<p>funksionallığının yoxlanılması üçün testlər həyata keçirilir və həmin portalın layihəsi üzərində təkmilləşdirmə işləri davam etdirilir.</p> <p>Eyni zamanda bildiririk ki, "Lisenzialar və icazələr" portalının fəaliyyətini təmin etmək üçün aidiyyəti dövlət orqanlarının informasiya sistemlərinin sözügedən portala inteqrasiyası zəruridir. Həmçinin, "Lisenzialar və icazələr" portalı istifadəyə verilməmişdən əvvəl həmin portalın iştirakçısı olan lisenziya və icazə verən orqanların icraçı struktur bölmələrinə təlimlərin keçirilməsi zəruri hesab olunur. Bununla əlaqədar, Dövlət Agentliyi və "İnnovasiyalar Mərkəzi" MMC tərəfindən "Lisenzialar və icazələr" portalından istifadə qaydalarına dair təlimat hazırlanır və həmin təlimat əsasında lisenziya və icazə verən orqanların icraçı struktur bölmələrinə təlimlərin keçirilməsi nəzərdə tutulur.</p> <p>Qeyd olunan işlərin mümkün qısa müddət ərzində yekunlaşdırılması və "Lisenzialar və icazələr" portalının fəaliyyətinin təmin edilməsi nəzərdə tutulmuşdur.</p> <p>Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin "Lisenzialar və icazələr" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 3.1.3-cü, 3.1.4-cü və 3.1.5-ci yarımbəndlərinə uyğun olaraq lisenziyaların və icazələrin, onların dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin "Lisenzialar və icazələr" portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün müəyyən edilən son müddətlər, həmin portala inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı, həmin informasiya sistemlərinin "Lisenzialar və icazələr" portalına inteqrasiyası üçün müəyyən edilən son müddətlər barədə təkliflərin, habelə qeyd olunan tapşırıqların icrasında iştirak edəcək məsul şəxslərə dair məlumatların İqtisadiyyat Nazirliyinə təqdim olunması məqsədilə 108 lisenziya və icazə verən orqana məktublar ünvanlanmışdır. Həmin qurumların 85-dən cavab daxil olmuş, 23-dən cavab alınmamışdır. Qurumlardan daxil olan təkliflər əsasında lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin "Lisenzialar və icazələr" portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər, "İnformasiya sistemlərinin "Lisenzialar və icazələr" portalına inteqrasiyası üçün</p>
--	--	--	--	---

					<p>texniki tələblər”, “Lisensiyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin “Lisensiyalar və icazələr” portalına inteqrasiyası üçün son müddətlərlə bağlı Nazirlər Kabinetinin qərarlarının layihələri hazırlanmışdır və yaxın müddətdə aidiyyəti üzrə təqdim olunacaqdır.</p>
<p>1.5.5. KOS subyektlərinin müvafiq kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi</p>	<p>İqtisadiyyat Nazirliyi</p>	<p>“Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişiq” ASC, SOCAR</p>	<p>2017-2018</p>	<p><input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır</p>	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanına əsasən sahibkarların tələb olunan gücü 150 kVt-a qədər olan tikinti obyektlərinin elektrik enerjisi alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə şəbəkəyə qoşulma ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda - bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzlərində) İqtisadiyyat Nazirliyinin nümayəndəsinin də təmsil olunduğu texniki şuralar yaradılaraq fəaliyyətə başlamışdır.</p> <p>Eyni zamanda, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı sularının axıdılması kimi kommunal xidmətlərə qoşulma prosedurlarının daha da təkmilləşdirilməsi, bunun üçün tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, onlara göstərilən xidmətlərin “bir pəncərə” prinsipi üzrə, yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərmanının layihəsinin hazırlanması nəzərdə tutulur.</p> <p>Bununla bağlı Dünya Bankı tərəfindən hər il dərc olunan “Doing Business” hesabatında elektrikin əldə edilməsi göstəricisi üzrə qabaqcıl sıralarda olan Koreya, Sinqapur, Norveç və Tayvan kimi ölkələrin təcrübələri</p>

<p>1.5.6. KOS subyektləri üçün vahid sertifikatlaşdırma sisteminin yaradılması</p>	<p>İqtisadiyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi</p>	<p>Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi</p>	<p>2017-2018</p>	<p><input type="checkbox"/> icra edilmişdir  <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır  <input type="checkbox"/> icrasına başlanılmamışdır</p>	<p>araşdırılmışdır.  Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.  Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.  Tədbirin icrası çərçivəsində beynəlxalq təcrübə və ölkəmizin qanunvericiliyi araşdırılmışdır.  Belə ki, "Lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, lisenziya və icazələrin "bir pəncərə" prinsipi əsasında verilməsi nəzərdə tutulur. Həmçinin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli Fərmanına əsasən, istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada "bir pəncərə" prinsipi əsasında təşkilinin "ABAD" mərkəzləri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.  Bununla əlaqədar, KOS-lara verilən sertifikatların Strateji Yol Xəritəsinə uyğun olaraq yaradılacaq KOS evləri vasitəsilə vahid məkanda, rahat, şəffaf və vətəndaş məmnunluğu əsasında verilməsi məqsədəuyğun hesab olunur.</p>
--	--	---	------------------	--	--



## Prioritet 1.6. KOS üzrə xüsusi sənaye zonalarının və klasterlərin yaradılması

### Görülmüş işlər barədə qısa məlumat:

KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi məqsədilə beynəlxalq təcrübə araşdırılaraq, bu sahədə ilkin olaraq 3 əsas istiqamət müəyyən olunmuşdur və hazırda həmin istiqamətlər üzrə işlər görülməkdədir:

- ehtiyacların müəyyənləşdirilməsi istiqaməti üzrə sahibkarlar arasında biznes tərəfdaşlığının qurulmasına mane olan məsələlərin araşdırılması, onların həlli üsulları, beynəlxalq təcrübədə həlli məsələlərinin öyrənilməsi;
- maarifləndirmə və məlumatlandırma istiqaməti üzrə sahibkarlar üçün tədbirlərin, seminarların, təlimlərin təşkili və biznes tərəfdaşlığı sahəsində məlumatların verilməsi, maarifləndirmə işlərinin həyata keçirilməsi;
- qanunvericiliyə dəyişikliklər istiqaməti üzrə biznes tərəfdaşlığının inkişafına təkan verəcək məlumatların sahibkarlıq sahəsində qanunvericiliyə daxil edilməsi və qanunvericilik bazasında biznes tərəfdaşlığına mane olan məlumatların müəyyən olunaraq sadələşdirilməsi.

### Problemlər:

**KOS subyektləri üçün özəl investisiyalara əsaslanan yeni özəl sənaye klasterlərinin yaradılması istiqamətində işlər Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada aparılmamışdır.**

### Təvsiyələr:

*Bu prioritetin icrası məqsədilə Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada işlər sürətləndirilə bilər.*

İcra edilmişdir *	–	<b>0%</b>
İcrasına başlanılmışdır	3 tədbirdən 1-i	<b>33%</b>
İcrasına başlanılmamışdır	3 tədbirdən 2-si	<b>67%</b>

\* Strateji Yol Xəritəsində bu prioritet üzrə müəyyən edilmiş 4 tədbirdən 1-i icra müddətinə müvafiq olaraq 2016-cı ildə icra edildiyi üçün 2017-ci ilin altı ayı üzrə qiymətləndirmədə həmin tədbirin icra vəziyyəti nəzərə alınmamışdır.

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.6.1. KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi	İqtisadiyyat Nazirliyi		2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi məqsədilə beynəlxalq təcrübə araşdırılmış və bu sahədə ilkin olaraq ehtiyacların müəyyənləşdirilməsi, maarifləndirmə və məlumatlandırma, qanunvericiliyə dəyişikliklər üzrə 3 əsas istiqamət müəyyən olunmuşdur:</p> <ul style="list-style-type: none"> <li>• ehtiyacların müəyyənləşdirilməsi istiqaməti üzrə sahibkarlar arasında biznes tərəfdaşlığının qurulmasına mane olan məsələlərin araşdırılması, onların həlli üsulları, beynəlxalq təcrübədə həlli məsələlərinin öyrənilməsi;</li> <li>• maarifləndirmə və məlumatlandırma istiqaməti üzrə sahibkarlar üçün tədbirlərin, seminarların, təlimlərin təşkili və biznes tərəfdaşlığı sahəsində məlumatlandırma, maarifləndirmə işlərinin həyata keçirilməsi;</li> <li>• qanunvericilikdə dəyişikliklər istiqaməti üzrə isə biznes tərəfdaşlığının inkişafına təkan verəcək məlumatların sahibkarlıq sahəsində qanunvericiliyə daxil edilməsi və qanunvericilik bazasında biznes tərəfdaşlığına mane olan məlumatların müəyyən olunaraq sadələşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulmuşdur.</li> </ul> <p>Qeyd olunan istiqamətlər üzrə işlər hazırda həyata keçirilməkdədir.</p>
1.6.2. KOS subyektləri üçün özəl investisiyalara əsaslanan yeni özəl sənaye klasterlərinin yaradılması	İqtisadiyyat Nazirliyi		2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim</p>

					<p>edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və hemicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Ötən dövr ərzində Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində "Klaster potensialı və sektorun rəqabət qabiliyyətinin qiymətləndirilməsi" mövzusunda aparılan araşdırma əsasında ölkədə mebel, qida, dəri və tikinti materiallarının istehsalı sahələri üzrə klasterlərin yaradılması imkanları tədqiq edilmiş, ilkin olaraq mebel və qida sənayesinin klasterləşmə üçün potensial sahələr olduğu müəyyənləşdirilmişdir.</p> <p>Eyni zamanda, mebel sənayesi üzrə klasterləşmənin təşviq olunması üçün İqtisadiyyat Nazirliyinin əməkdaşları Avropa İttifaqının eksperti ilə birgə Lənkəran iqtisadi rayonunda olmuş, regionda mebel istehsalı ilə məşğul olan bir sıra sənaye müəssisələrinin nümayəndələri ilə görüş və təqdimat keçirilmişdir. Görüş iştirakçılarında klasterləşmə, onun mərhələləri, dünyada mövcud olan klaster nümunələri, bu sahədə ən yaxşı təcrübələr və sair məsələlər üzrə ətraflı məlumat verilmişdir.</p> <p>Sənaye zonalarında fəaliyyət göstərən rezidentlərə və iştirakçılara dəstək göstərilərək güzəştli kreditlər verilir, sənaye parklarının rezidentləri üçün vergi və gömrük güzəştləri tətbiq olunur, sənaye məhəllələri iştirakçılarında investisiya təşviqi sənədləri verilir və onların maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.</p>
1.6.3. Sənaye klasterlərinin rezidentlərinə verilən güzəşt və imtiyazların təkmilləşdirilməsi	İqtisadiyyat Nazirliyi	KOS agentliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və hemicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə hemicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və hemicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyatdan alındıqları tarixdən 7 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən, eləcə də istehsal</p>

					məqsədlə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Həmçinin KOS subyektlərinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilir.
--	--	--	--	--	---

## Prioritet 1.7. Dövlət-özəl əməkdaşlığının genişləndirilməsi, KOS subyektlərini təmsil edən qurumların gücləndirilməsi

### Görülmüş işlər barədə qısa məlumat:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə sahibkarların ictimai birliklərinin, sahəvi assosiasiyaların yaradılması və inkişafının dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.

Ölkədə fəaliyyət göstərən qabaqcıl qablaşdırma məhsulları istehsalçıları və ixracatçılarının təşəbbüsü ilə "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası"nın, həmçinin ölkədə fəaliyyət göstərən tekstil istehsalçıları və ixracatçılarının təşəbbüsü ilə "Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın təsis olunması dəstəklənmişdir.

Hazırda Azərbaycanda biznes assosiasiyaları ilə bağlı qanunvericilik bazası öyrənilir və onların hüquqi statusu nəzərdən keçirilir, mövcud məsələlərlə bağlı beynəlxalq təcrübə, o cümlədən Rusiya və Türkiyənin təcrübəsi araşdırılır.

### Təvsiyələr:

*Biznes assosiasiyalarının və ticarət palatalarının təşviqi məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla, xüsusi stimullaşdırıcı mexanizmlər işlənib hazırlana bilər.*

İcra edilmişdir	3 tədbirdən 1-i	<b>33%</b>
İcrasına başlanılmışdır	–	<b>0%</b>
İcrasına başlanılmamışdır	3 tədbirdən 2-si	<b>67%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.7.1. Dövlət-özəl əməkdaşlığı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi	İqtisadiyyat Nazirliyi	Ədliyyə Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlığı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə mövcud qanunvericilik və bu sahədə beynəlxalq təcrübə araşdırılmışdır. Aparılan araşdırmaların ilkin nəticələrinə əsasən, biznes assosiasiyalarının və ticarət palatalarının hüquqi statusunun müəyyən olunması və onların fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik aktının layihəsinin hazırlanması nəzərdə tutulur.</p>
1.7.2. Biznes assosiasiyalarının gücləndirilməsi	İqtisadiyyat Nazirliyi	Ədliyyə Nazirliyi	2017-2018	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə sahibkarların ictimai birliklərinin, sahəvi assosiasiyaların yaradılmasının və inkişaf etdirilməsinin dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.</p> <p>Ölkədə fəaliyyət göstərən qabaqcıl qablaşdırma məhsulları istehsalçıları və ixracatçılarının təşəbbüsü ilə "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası"nın təsis olunması dəstəklənmişdir. Bununla bağlı, 2017-ci il mart ayının 17-də Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə ölkədə fəaliyyət</p>

					<p>göstərən qablaşdırma məhsullarının istehsalı və ixracı ilə məşğul olan 30-a yaxın sahibkar, habelə aidiyyət qurumların nümayəndələri iştirak etmişdir.</p> <p>Eyni zamanda, 2017-ci il iyulun 11-də ölkədə fəaliyyət göstərən tekstil istehsalçıları və ixracatçıların təşəbbüsü ilə "Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın təsis olunması dəstəklənmişdir. Bu münasibətlə Bakı Biznes Mərkəzində keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, tekstil istehsalı və ixracı ilə məşğul olan 20-dən çox sahibkar iştirak etmişdir.</p> <p>Hazırda Azərbaycanda biznes assosiasiyaları ilə bağlı qanunvericilik bazası öyrənilərək onların hüquqi statusu nəzərdən keçirilir və mövcud məsələlərlə bağlı beynəlxalq təcrübə, o cümlədən Rusiya və Türkiyənin təcrübəsi araşdırılır.</p>
1.7.3. Ticarət palatalarının fəaliyyətinin genişləndirilməsi	İqtisadiyyat Nazirliyi		2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Ticarət palatalarının fəaliyyətinin genişləndirilməsi istiqamətində beynəlxalq təcrübə öyrənilir.</p>

## Prioritet 1.8. KOS subyektləri arasında mübahisələrin alternativ həlli imkanlarının təkmilləşdirilməsi

### Görülmüş işlər barədə qısa məlumat:

Strateji Yol Xəritəsində bu prioritet çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində iş aparılmamışdır.

### Problemlər:

**Strateji Yol Xəritəsində KOS subyektləri arasında mübahisələrin alternativ həlli imkanlarının təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılmamışdır.**

### Təvsiyələr:

*Bu prioritetin icra müddətinin 2017-ci il müəyyən edildiyi nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən koordinasiya fəaliyyət həyata keçirilməklə iş aparıla bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	–	<b>0%</b>
İcrasına başlanılmamışdır	2 təbirdən 2-si	<b>100%</b>



Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.8.1. Mediasiya haqqında qanun layihəsinin hazırlanması	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası	İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	
1.8.2. Mediasiya Şurasının yaradılması	Ədliyyə Nazirliyi		2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	

## **Prioritet 1.9. KOS subyektlərinin müəyyənləşdirilməsi meyarlarının bütün dəstək tədbirlərində tətbiq edilməsi, statistik məlumatların sistemləşdirilməsi**

### **Görülmüş işlər barədə qısa məlumat:**

Qanunvericilikdə KOS-un meyarları ilə bağlı fərqli halların olduğu nəzərə alınaraq, vahid prinsiplərin tətbiqi məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərlə bağlı müvafiq normativ hüquqi aktların layihələri hazırlanmışdır.

KOS sahəsi üzrə statistikanın təkmilləşdirilməsi və bu sahədə vahid standartların hazırlanması, məlumatların həmin standartlara uyğun hazırlanaraq təqdim olunması KOS üzrə statistik məlumatların standartlaşdırılması tədbiri üzrə əsas istiqamət kimi götürülmüşdür. Bununla əlaqədar, digər statistik məlumatlarla yanaşı, sahibkarlıq sahəsində statistik məlumatlara dair cədvəl layihəsi hazırlanaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə göndərilmişdir.

Həmçinin, KOS üzrə statistik məlumatların standartlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə həyata keçirilən “KOS-ların inkişafı sahəsində Azərbaycan hökumətinə dəstək” layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən araşdırma aparılmış və müxtəlif ölkələrin, o cümlədən Kanada, Yaponiya və Norveçin təcrübələri araşdırılaraq hesabat xarakterli məlumat hazırlanmışdır.

### **Problemlər:**

**KOS subyektlərinin meyarlarının vahid prinsiplər əsasında beynəlxalq standartlara uyğun şəkildə müəyyənləşdirilməsi istiqamətində iş aparılmamışdır. Belə ki, KOS subyektlərinin müəyyənləşdirilməsi meyarlarının bütün dəstək tədbirlərində tətbiqi istiqamətində hazırlanmış təkliflərdə qanunvericiliyin Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş “İri, orta və kiçik sahibkar meyarları”na uyğunlaşdırılması nəzərdə tutulur.**

### **Təvsiyələr:**

*KOS subyektlərinin meyarlarının beynəlxalq standartlar nəzərə alınmaqla yenilənməsi və KOS subyektləri üzrə məlumat və hesabatların vahid prinsiplər əsasında formalaşdırılması üzrə işlər aşağıdakı təvsiyələr nəzərə alınmaqla sürətləndirilə bilər:*

- beynəlxalq təcrübə araşdırılmaqla KOS subyektləri üzrə vahid meyarların müəyyən edilməsi (məsələn, hazırkı meyarlar “mikro” sahibkarlığı özündə ehtiva etmə) və qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi;*
- məlumat və hesabatların həmin meyarlar nəzərə alınmaqla vahid yanaşma əsasında həyata keçirilməsi.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	2 tədbirdən 2-si	<b>100%</b>
İcrasına başlanılmamışdır	–	<b>0%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.9.1. KOS subyektlərinin müəyyənləşdirilməsi meyarlarının bütün dəstək tədbirlərində tətbiqi	İqtisadiyyat Nazirliyi	Vergilər Nazirliyi, KOS agentliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və hemicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə hemicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və hemicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş "İri, orta və kiçik sahibkar meyarları"nın bütün dəstək tədbirlərində tətbiqi məqsədilə mövcud qanunvericilik, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Rəsmi statistika haqqında" qanunlar, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri" araşdırılmış və qanunvericilikdə KOS-un meyarları ilə bağlı fərqli halların olduğu müəyyən edilmişdir.</p> <p>Bununla əlaqədar, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda uyğunlaşdırılma aparılması məqsədilə "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihələri hazırlanmışdır. Həmin layihələrin yaxın günlərdə razılaşdırılmaq məqsədilə Ədliyyə və Vergilər nazirliklərinə təqdim olunması nəzərdə tutulur.</p>
1.9.2. KOS üzrə statistik	İqtisadiyyat	Dövlət	2017	<input type="checkbox"/> icra edilmişdir	Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7

məlumatların standartlaşdırılması	Nazirliyi	Statistika Komitəsi, KOS agentliyi		<input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Tədbir üzrə ilkin olaraq KOS üzrə statistikanın Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş "İri, orta və kiçik sahibkar meyarları"na uyğun aparılması, həmçinin statistik məlumatlar bazasında ayrıca "Sahibkarlıq" bölməsinin yaradılması və həmin bölməyə daxil ediləcək sahibkarlıq subyektləri üzrə tələb olunan məlumatların standart cədvəlinin tərtib edilməsi, gələcəkdə bütün məlumatların bu standartlara uyğun hazırlanması məqsədəuyğun hesab olunur.</p> <p>KOS sahəsi üzrə statistikanın təkmilləşdirilməsi və bu sahədə vahid standartların hazırlanması, məlumatların həmin standartlara uyğun hazırlanaraq təqdim olunması bəndin icrası istiqamətində qarşıya qoyulmuş əsas istiqamət kimi götürülür. Bununla əlaqədar, digər statistik məlumatlarla yanaşı, sahibkarlıq sahəsində statistik məlumatlara dair cədvəl layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə 2017-ci il 31 iyul tarixli İN-X/O-9691/2017 nömrəli məktuba göndərilmişdir.</p> <p>Həmçinin, KOS üzrə statistik məlumatların standartlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə həyata keçirilən "KOS-ların inkişafı sahəsində Azərbaycan hökumətinə dəstək" layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən araşdırma aparılmış və müxtəlif ölkələrin, o cümlədən Kanada, Yaponiya və Norveçin təcrübələri araşdırılaraq hesabat xarakterli məlumat hazırlanmışdır. Sözügedən məlumatların yaxın günlərdə Dövlət Statistika Komitəsinə təqdim olunması, həmçinin məsələnin yaradılmış işçi qrupda müzakirə edilməsi nəzərdə tutulur.</p>
-----------------------------------	-----------	--	--	---	--

## Prioritet 2.1. Fəaliyyətə xitam verilməsi və müflisləşmə məsələlərinin həlli sahəsində islahatların aparılması

### **Görülmüş işlər barədə qısa məlumat:**

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanmış və müvafiq qurumlar tərəfindən həmin layihəyə dair rəy bildirilmişdir. Sağlam rəqabət şəraitində bağlanan müəssisələrin iflas prosedurlarının daha da sadələşdirilməsi baxımından 2017-ci il 25 aprel tarixində “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişdir.

### **Problemlər:**

**İflas reyestrinin yaradılması istiqamətində işlər sürətli şəkildə getmir.**

### **Təvsiyələr:**

*Strateji Yol Xəritəsində iflas reyestrinin yaradılması üzrə icra müddətinin 2017-ci il müəyyən edildiyi nəzərə alınaraq, bu istiqamətdə işlər sürətləndirilə bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	3 təbirdən 1-i	<b>33%</b>
İcrasına başlanılmamışdır	3 təbirdən 2-si	<b>67%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
2.1.1. KOS subyektlərinin müflisləşməsi məsələlərinə dair ixtisaslaşmış məhkəmələrin yaradılmasının nəzərdən keçirilməsi	Ədliyyə Nazirliyi	İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	
2.1.2. KOS subyektlərinin müflisləşmə məsələləri üzrə problemlərinin öyrənilməsi və həyata keçirilən fəaliyyətlərin monitorinqinin aparılması	İqtisadiyyat Nazirliyi	Maliyyə Bazarlarına Nəzarət Palatası	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Eyni zamanda, Dünya Bankı tərəfindən hər il dərc olunan "Doing Business" hesabatında müflisləşmənin həlli göstəricisi üzrə qabaqcıl sıralarda olan Finlandiya, Almaniya və Yaponiya kimi ölkələrin təcrübələri araşdırılmışdır. Sözügedən tədbirin icrası ilə bağlı müvafiq təkliflərin, habelə son dövrlərdə müflis elan edilmiş müəssisələr barədə ətraflı məlumatların əldə edilməsi məqsədilə Vergilər və Ədliyyə nazirliklərinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq məktubların ünvanlanması nəzərdə tutulur.</p>
2.1.3. Müflisləşmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və iflas reyestrinin yaradılması	İqtisadiyyat Nazirliyi	Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>"Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"</p>

					<p>Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsinə baxılaraq aidiyyəti üzrə münasibət bildirilmişdir.</p> <p>Sözügedən tədbirin icrası istiqamətində beynəlxalq təcrübə araşdırılır və beynəlxalq təcrübəyə uyğun olaraq ilkin təkliflərin hazırlanması istiqamətində işlər həyata keçirilməkdədir.</p> <p>Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya tərəfindən görülmüş tədbirlər çərçivəsində həmçinin sağlam rəqabət şəraitində bağlanan müəssisələrin iflas prosedurlarının daha da sadələşdirilməsi baxımından 2017-ci il 25 aprel tarixində "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişdir.</p>
--	--	--	--	--	---

## Prioritet 2.2. KOS subyektləri ilə bağlı kreditlərə zəmanət fondunun yaradılması

### **Görülmüş işlər barədə qısa məlumat:**

Azərbaycanda kredit zəmanət fondunun (KZF) yaradılmasının ilkin diaqnostikasının aparılması məqsədilə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə “Biznes və Maliyyə Konsaltinq” şirkəti tərəfindən texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlanmışdır. TİƏ-də KZF-nin fəaliyyətini tənzimləyən mövcud qanunvericilik və nəzarət çərçivəsinin, eləcə də fondun yaradılmasının ictimai və bazar təhlili aparılmış, bu sahədəki mövcud boşluqlar qiymətləndirilmiş və yaradılacaq KZF üçün optimal idarəetmə strukturunun seçilməsi və KZF-lərin risk diversifikasiyasının müəyyən edilməsi üzrə təkliflər verilmişdir. TİƏ-nin təhlili nəticəsində KZF-nin yaradılması üçün modelin seçilməsi və aidiyyəti qurumlarla razılaşdırılması nəzərdə tutulur.

Avropa İttifaqının ekspertləri ilə görüş keçirilmiş və KOS subyektlərinin maliyyə savadlılığının artırılması çərçivəsində tətbiq olunan mütərəqqi təlim və treninq formaları barədə müzakirələr aparılmışdır. Eyni zamanda, mövzu ilə əlaqədar Böyük Britaniya, Avstraliya, Türkiyə kimi bu sahə üzrə zəngin və ən yaxşı təcrübəyə malik ölkələrin təcrübələri araşdırılmış və ilkin materiallar hazırlanmışdır. Sözügedən materiallarda beynəlxalq təcrübədə KOS subyektləri üçün treninqin formaları, KOS bacarıqlarının inkişaf etdirilməsində cari tendensiyalar, KOS-ların ehtiyacının öyrənilməsi, təcrübəsi araşdırılmış ölkələr barədə “case study”lər, həmçinin sahə üzrə ictimai maarifləndirmənin aparılması (vəb-portalların yaradılması və s.) kimi məsələlər əks olunmuşdur.

### **Problemlər:**

**Kredit zəmanət fondunun yaradılması istiqamətində işlər sürətli şəkildə getmir.**

### **Təvsiyələr:**

*Strateji Yol Xəritəsində kredit zəmanət fondunun yaradılması üzrə icra müddətinin 2017-ci il müəyyən edildiyi nəzərə alınaraq, bu istiqamətdə işlər sürətləndirilə bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	2 təbirdən 2-si	<b>100%</b>
İcrasına başlanılmamışdır	–	<b>0%</b>



Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
2.2.1. Kredit zəmanət fondunun yaradılması	Maliyyə Bazarlarına Nəzarət Palatası		2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycanda kredit zəmanət fondunun (KZF) yaradılmasının ilkin diaqnostikasının aparılması məqsədilə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə "Biznes və Maliyyə Konsaltinq" şirkətinin eksperti Bob Ley tərəfindən texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlanmışdır. TİƏ-də KZF-nin fəaliyyətini tənzimləyən mövcud qanunvericilik və nəzarət çərçivəsinin, eləcə də fondun yaradılmasının ictimai və bazar təhlili aparılmış, bu sahədəki boşluqlar qiymətləndirilmiş və yaradılacaq KZF üçün optimal idarəetmə strukturunun seçilməsi və KZF-nin risk diversifikasiyasının müəyyən edilməsi üzrə təkliflər verilmişdir. TİƏ-nin təhlili nəticəsində KZF-nin yaradılması üçün modelin seçilməsi və aidiyyəti qurumlarla razılaşdırılması nəzərdə tutulur.</p>
2.2.2. KOS subyektlərinin maliyyə savadlılığının artırılması	İqtisadiyyat Nazirliyi	Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, KOS agentliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur. Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Avropa İttifaqının ekspertləri ilə görüş keçirilmiş və KOS subyektlərinin maliyyə savadlılığının artırılması çərçivəsində tətbiq olunan mütərəqqi təlim və trening formaları barədə müzakirələr aparılmışdır. Eyni zamanda, mövzu ilə əlaqədar Böyük Britaniya, Avstraliya, Türkiyə kimi bu sahə üzrə zəngin və ən yaxşı təcrübəyə malik ölkələrin təcrübələri araşdırılmış və ilkin materiallar hazırlanmışdır. Sözügedən materiallarda beynəlxalq təcrübədə KOS subyektləri üçün training formaları, qiymətləndirilməsi, KOS bacarıqlarının inkişaf etdirilməsində cari tendensiyalar, KOS subyektlərinin ehtiyaclarının öyrənilməsi, təcrübəsi araşdırılmış ölkələr barədə "case study"lər, həmçinin sahə üzrə ictimai maarifləndirmənin aparılması (vəb portalların yaradılması və s.) kimi məsələlər əks olunmuşdur.</p>

## Prioritet 2.3. Əmlak məsələləri üzrə fəaliyyətin təkmilləşdirilməsi və maliyyə əlçatanlığının artırılması

### **Görülmüş işlər barədə qısa məlumat:**

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanunu qəbul edilmişdir.

İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə yardımı ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılması və istifadəsi sahəsində texniki dəstək göstərməkdədir. Texniki dəstəyə yüklülük reyestrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun fəaliyyəti üçün zəruri olan normativ hüquqi aktların hazırlanması və reyestrin lazımi proqram təminatı və (və ya) avadanlıqlarla təminatı üçün ehtiyacın müəyyən edilməsi, habelə texniki spesifikasiyaların hazırlanması daxildir.

### **Problemlər:**

**Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılması istiqamətində işlər sürətli şəkildə getmir.**

### **Təvsiyələr:**

*Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılması və reyestrdən yetərli istifadəçi kontingentinin formalaşdırılması istiqamətində işlər sürətləndirilə bilər.*

İcra edilmişdir	3 təbirdən 1-i	<b>33%</b>
İcrasına başlanılmışdır	3 təbirdən 2-si	<b>67%</b>
İcrasına başlanılmamışdır	–	<b>0%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
2.3.1. Daşınar əmlakın yüklülüyünə dair qanunvericiliyin təkmilləşdirilməsi	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası	Maliyyə Bazarlarına Nəzarət Palatası, Ədliyyə Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	“Daşınar əmlakın yüklülüğü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanunu qəbul edilmişdir.
2.3.2. Daşınar əmlakın yüklülüğünün reyestrinin yaradılması	Maliyyə Bazarlarına Nəzarət Palatası	İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi	2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə yardımı ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) daşınar əmlakın yüklülüğünün dövlət reyestrinin yaradılması və istifadəsi sahəsində texniki dəstək təmin edir. Texniki dəstəyə yüklülük reyestrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun fəaliyyəti üçün zəruri olan normativ hüquqi aktların hazırlanması və reyestrin lazımı proqram təminatı və (və ya) avadanlıqlarla təminatı üçün ehtiyacın müəyyən edilməsi və texniki spesifikasiyaların hazırlanması daxildir.
2.3.3. Daşınar və daşınmaz əmlakın satışı üzrə hərracların işinin təkmilləşdirilməsi	Əmlak Məsələləri Dövlət Komitəsi	Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi	2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	Hərrac prosesinin mərhələli şəkildə tam elektronlaşdırılması məqsədilə Hərracların Təşkili üzrə Aukcion Mərkəzi tərəfindən ilkin olaraq “Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin və avadanlıqlar”ın hərracları üçün hazırlanmış texniki tapşırıq üzərində müzakirələr aparılmış, proqram təminatının pilot layihəsi hazırlanmış, test işləri aparılmış, sınaq hərracı və ilk elektron hərrac keçirilmişdir.

## **Prioritet 2.4. Azərbaycanca lizinq və alternativ maliyyə alətləri (forvard, fyuçers, opsiyon, svop, faktoring və s.) bazarının inkişaf etdirilməsi ilə KOS subyektlərinin maliyyəyə çıxışının asanlaşdırılması**

### **Görölmüş işlər barədə qısa məlumat:**

Strateji Yol Xəritəsində bu prioritet çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində iş aparılmamışdır.

### **Problemlər:**

**Lizinq haqqında qanun layihəsinin hazırlanması istiqamətində işlər sürətli şəkildə getmir.**

### **Tövsiyələr:**

*Strateji Yol Xəritəsində lizinq haqqında qanun layihəsinin hazırlanmasının icra müddətinin 2017-ci il müəyyən edildiyi nəzərə alınaraq, bu istiqamətdə işlər sürətləndirilə bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	–	<b>0%</b>
İcrasına başlanılmamışdır	3 tədbirdən 3-ü	<b>100%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
2.4.1. Lizinq haqqında qanun layihəsinin hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	“Lizinq fəaliyyətinin genişləndirilməsi istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən beynəlxalq təcrübənin araşdırılmasına başlanılmışdır. Habelə, statistik bazanın və qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Dünya Bankı ilə əməkdaşlıq üçün müraciət olunmuş və texniki dəstəyin göstərilməsi ilə bağlı ilkin nəticələr əldə edilmişdir.
2.4.2. Lizinq fəaliyyətinin tənzimlənməsi və güzəştlərin tətbiqi	Maliyyə Bazarlarına Nəzarət Palatası	İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi	2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	
2.4.3. KOS subyektlərinin maliyyələşməsində alternativ maliyyə alətlərindən (forvard, fyuçers, opsiya, svop, faktoring və s.) istifadənin genişləndirilməsi	Maliyyə Bazarlarına Nəzarət Palatası	Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	Hesabat dövründə yerli bazarda törəmə qiymətli kağızların ticarətinin təşkil edilməsi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı işlərə başlanılmışdır. Bu istiqamətdə törəmə maliyyə alətləri bazarının tənzimlənməsi və nəzarəti, tənzimlənən bazarda törəmə maliyyə alətlərinin ticarətə buraxılması və tədavülü, bu alətlər üzrə öhdəliklərin müəyyən edilməsi və icrası, hesabatlılığı, həmçinin müxtəlif baza aktivlərinə əsaslanan fyuçers, opsiya və svop müqavilələrinin mütəşəkkil formada fond birjasında təşkili üzrə beynəlxalq təcrübənin öyrənilməsinə başlanılmışdır.

### **Prioritet 3.1. KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqi**

#### **Görülmüş işlər barədə qısa məlumat:**

2017-ci ilin 11 may tarixində Bakı Biznes Mərkəzində AZPROMO-nun təşkilatçılığı ilə "TUV Austria" şirkəti ilə Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən KOS subyektləri arasında işgüzar görüş keçirilmişdir. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən 20 şirkətin nümayəndələri iştirak etmişlər. Görüşdə "TUV Austria" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri şirkət haqqında təqdimatla çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

#### **Problemlər:**

**Birbaşa xarici investisiyaların cəlb edilməsi ilə bağlı KOS subyektlərinə dəstək göstərilməsi istiqamətində işlər Strateji Yol Xəritəsində nəzərdə tutulduğu qaydada və sürətlə aparılmamışdır.**

#### **Təvsiyələr:**

- Birbaşa xarici investisiyaların cəlb edilməsi ilə bağlı KOS subyektlərinə dəstək göstərilməsi məqsədilə Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada KOS subyektlərinin yeni texnologiyaların və xarici investisiyaların cəlb edilməsi sahəsindəki çətinlikləri araşdırıla, bazar araşdırmalarının aparılması, biznes planların hazırlanması baxımından kiçik və orta sahibkarlıq subyektlərinə yardım göstərilə və digər müvafiq dəstək tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər sürətləndirilə bilər.*
- Müvafiq tədbirlərin icrası ilə bağlı qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi üçün digər icraçı qurumların prosesə inteqrasiyası sürətləndirilə bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	3 tədbirdən 2-si	<b>67%</b>
İcrasına başlanılmamışdır	3 tədbirdən 1-i	<b>33%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
3.1.1. KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin edilməsi	İqtisadiyyat Nazirliyi	Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası	2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>İqtisadiyyat Nazirliyi tərəfindən "KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin edilməsi" bəndi üzrə təkliflərin təqdim edilməsi ilə bağlı Mərkəzi Banka 16.06.2017-ci il tarixli İN-X/O-7783/2017 nömrəli və Maliyyə Bazarlarına Nəzarət Palatasına 16.06.2017-ci il tarixli İN-X/O-7784/2017 nömrəli məktublar göndərilmişdir.</p> <p>Bu sahədə dünya təcrübəsinin öyrənilməsi istiqamətində müvafiq işlər davam etdirilmişdir və digər həmicraçı qurumların müvafiq təklifləri nəzərə alınmaqla, KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin edilməsinə dair təkliflər aidiyyəti üzrə təqdim ediləcəkdir.</p>
3.1.2. KOS-un beynəlxalq standartlara və tələblərə uyğunlaşdırılmasına dəstək göstərilməsi	Nazirlər Kabineti	İqtisadiyyat Nazirliyi	2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>2017-ci il 11 may tarixində Bakı Biznes Mərkəzində AZPROMO-nun təşkilatçılığı ilə "TUV Austria" şirkəti ilə Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən KOS subyektləri arasında işgüzar görüş keçirilmişdir. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi iştirak etmişdir. Görüşdə "TUV Austria" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri şirkət haqqında təqdimatla çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.</p>
3.1.3. KOS subyektlərinə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə bağlı dəstək göstərilməsi	İqtisadiyyat Nazirliyi		2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat</p>

					<p>nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Hesabat dövrü ərzində ölkə iqtisadiyyatına investisiya imkanları ilə bağlı kiçik və orta sahibkarlıq subyektləri ilə görüşlər keçirilmişdir. Görüşlər zamanı şirkətlərin təqdim etdikləri investisiya layihələri nəzərdən keçirilmiş, bu barədə müzakirələr aparılmış və prioritet hesab olunan layihələr "İnvestisiya layihələri kataloqu"na daxil edilmişdir.</p>
--	--	--	--	--	--



## Prioritet 3.2. Ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması

### Görülmiş işlər barədə qısa məlumat:

İxrac assosiasiyalarının inkişaf etdirilməsi məqsədilə hesabat dövrü ərzində ölkədə fəaliyyət göstərən biznes assosiasiyaları ilə görüşlər keçirilmişdir. 2017-ci il 6 aprel tarixində AZPROMO-da “Şərab ixracatçıları və istehsalçıları assosiasiyası”nın iclası keçirilmişdir. Görüşdə assosiasiyanın fəaliyyəti, Azərbaycan istehsalı olan şərabın ixracının təşviqi üçün görülən işlər, eləcə də şərab istehsalı və satışı ilə məşğul olan şirkətlərin bu sahədə təklifləri müzakirə olunmuşdur. Bundan əlavə, AZPROMO-nun təşkilatçılığı ilə həyata keçirilən biznes forumlarında assosiasiyaların iştirakı təmin olunur, o cümlədən assosiasiyalar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətdə əlaqələndirmə işləri həyata keçirilir.

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	1 tədbirdən 1-i	<b>100%</b>
İcrasına başlanılmamışdır	–	<b>0%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
3.2.1. İxrac assosiasiyalarının inkişaf etdirilməsi	İqtisadiyyat Nazirliyi		2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>İxrac assosiasiyalarının inkişaf etdirilməsi məqsədilə hesabat dövrü ərzində ölkəmizdə fəaliyyət göstərən biznes assosiasiyaları ilə davamlı görüşlər keçirilmişdir.</p> <p>2017-ci 6 aprel tarixində AZPROMO-da "Şərab ixracatçıları və istehsalçıları assosiasiyası"nın iclası keçirilmişdir. Görüşdə Assosiasiyanın fəaliyyəti, Azərbaycan istehsalı olan şərabın ixracının təşviqi üçün görülən işlər, eləcə də şərab istehsalı və satışı ilə məşğul olan şirkətlərin bu sahədə təklifləri müzakirə olunmuşdur.</p> <p>Bundan əlavə, yeni ixrac assosiasiyalarının yaradılması üzrə işlər görülməkdədir. Eyni zamanda, yaradılmış assosiasiyalarla mütəmadi iş aparılır. Belə ki, AZPROMO-nun təşkilatçılığı ilə həyata keçirilən biznes forumlarda assosiasiyaların iştirakı təmin olunur, assosiasiyalar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətdə əlaqələndirmə işləri həyata keçirilir.</p>

## Prioritet 4.1. Biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin yaradılması

### Görülmüş işlər barədə qısa məlumat:

Gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonu üzrə Xaçmaz şəhərində, Aran iqtisadi rayonu üzrə Yevlax şəhərində regional inkişaf mərkəzlərində biznes inkubatorları yaradılmışdır.

Biznes inkubatorlarında fəaliyyət göstərən iştirakçılar üçün Quba-Xaçmaz və Aran regional inkişaf mərkəzlərində müvafiq sahə ayrılış və müasir tələblərə cavab verən ofis avadanlıqları təchiz olunmuşdur. Burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktiki məlumatlar verilir, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstərilir.

Biznes inkubatoru Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış müvafiq tədris plan və proqramları ilə, eləcə də zəruri metodiki vəsaitlərlə təmin olunur.

### Problemlər:

1. KOS subyektlərinin faydalanması üçün model müəssisənin yaradılması istiqamətində iş aparılmamışdır.

2. Milli innovasiya siyasətinin tərkib hissəsi sayılan biznes inkubatorlarının yaradılması və təşkili mexanizmi beynəlxalq təcrübəyə uyğunlaşdırılmamış, o cümlədən:

- biznes inkubatorlarının gücləndirilməsi, onların fəaliyyətinin effektivliyi, inkişafı üçün əsas maneələr və həll yolları təhlil edilməmiş;
- maliyyə və güzəşt mexanizmlərinin formalaşdırılması üzrə iş aparılmamış;
- biznes inkubatorları ilə sənaye parkları və yüksək texnologiyalar parkları arasında səmərəli əməkdaşlıq təşkil edilməmişdir.

3. Startap layihələrinin dəstəklənməsi istiqamətində iş Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada aparılmamışdır.

### Təvsiyələr:

1. KOS subyektlərinin faydalanması üçün model müəssisənin yaradılması metodları araşdırıla və Azərbaycan üçün optimal təsis olunma mexanizmi formalaşdırıla bilər.
2. Biznes inkubatorlarında təşəbbüskarlıq platformasının gənclər arasında təşviqi, innovativ biznes ideyalarının tətbiqi, startapların maliyyələşdirilməsi üçün investorların cəlb edilməsi istiqamətində işlər görülməlidir.
3. Startapların dəstəklənməsi məqsədilə stimullaşdırıcı mexanizmlər hazırlana bilər.

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	3 tədbirdən 1-i	<b>33%</b>
İcrasına başlanılmamışdır	3 tədbirdən 2-si	<b>67%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
4.1.1. KOS subyektlərinin faydalanması üçün Azərbaycanda model müəssisənin yaradılması	İqtisadiyyat Nazirliyi		2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Qeyd olunan bəndin icrası istiqamətində ABŞ və Böyük Britaniyada tətbiq edilən korporativ idarəetmə standartları araşdırılmışdır və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.</p>
4.1.2. Biznes inkubatorlarının inkişaf etdirilməsi	İqtisadiyyat Nazirliyi	KOS agentliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Elmlər Akademiyası	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonu üzrə Xaçmaz şəhərində, Aran iqtisadi rayonu üzrə Yevlax şəhərindəki regional inkişaf mərkəzlərində biznes inkubatorlar yaradılmışdır.</p> <p>Biznes inkubatorlarında fəaliyyət göstərən iştirakçılar İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət müsabiqə komissiyası tərəfindən seçilir. Həmin gənclər üçün Quba-Xaçmaz və Aran Regional İnkişaf Mərkəzlərində müvafiq sahə ayrılmış və</p>

					<p>müasir tələblərə cavab verən ofis avadanlıqları ilə təchiz olunmuşdur. Burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktiki məlumatlar verilir, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstərilir.</p> <p>Biznes inkubatoru Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış müvafiq tədris plan və proqramları, eləcə də zəruri metodiki vəsaitlərlə təmin olunur.</p> <p>Hazırda mövcud biznes inkubatorlarının inkişaf etdirilməsi və yenilərinin yaradılması imkanları araşdırılır.</p>
4.1.3. Startap layihələrinin dəstəklənməsi	İqtisadiyyat Nazirliyi	Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına startap layihələrinin maliyyələşdirilməsi diqqətdə saxlanılmışdır. Belə ki, 2017-ci ilin 6 ayı ərzində maliyyələşdirilmiş layihələrin 97,4 faizi kiçik və orta həcmli olmuşdur (672 layihəyə 10,4 milyon manat). Layihələrin maliyyələşdirilməsində yeni ideyalara əsaslanan layihələrin dəstəklənməsi əsas götürülmüşdür.</p>

## **Prioritet 4.2. KOS subyektlərinin təlim və tədris imkanlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsi**

### **Görölmüş işlər barədə qısa məlumat:**

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış, aidiyyəti orqanlarla razılaşıdırılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

### **Problemlər:**

**Kiçik və orta sahibkarların tədris və təlim ehtiyaclarının müəyyənləşdirilməsi, əmək bazarı üzrə ehtiyacların öyrənilməsi, onlarla peşə təhsili müəssisələrinin işinin əlaqələndirilməsi, “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi, fəaliyyətlərində korporativ idarəetmə standartlarının tətbiqi üzrə işlər səmərəli şəkildə aparılmamışdır.**

### **Təvsiyələr:**

- 1. Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada işlər sürətləndirilə bilər.*
- 2. Kiçik və orta sahibkarların biznes savadlılığının artırılması məqsədilə ixtisaslı mütəxəssislər cəlb edilməklə praktik biliklərin aşılması (“coaching”) istiqamətində iş aparıla bilər.*

İcra edilmişdir	6 təbirdən 1-i	<b>17%</b>
İcrasına başlanılmışdır	–	<b>0%</b>
İcrasına başlanılmamışdır	6 təbirdən 5-i	<b>83%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
4.2.1. Kiçik və orta sahibkarların tədris və təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlim materiallarının hazırlanması	İqtisadiyyat Nazirliyi	KOS agentliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Kiçik və orta sahibkarların tədris və təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlim materiallarının hazırlanması məqsədilə cari ilin sentyabr ayında Bakıda və regionlarda kiçik və orta sahibkarlar arasında sorğuların keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, hazırda sorğu anketlərinin hazırlanması, inzibati rayonların və hədəf qrupların müəyyən edilməsi üzrə işlər aparılır, sorğuların keçirilməsi üçün hazırlıq işləri görülür.</p>
4.2.2. Kiçik və orta sahibkarların əmək bazarı üzrə ehtiyaclarının öyrənilməsi və təkmilləşdirmələr aparılması	İqtisadiyyat Nazirliyi	KOS agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Sözügedən yarım bəndin icrası ilə əlaqədar Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən kiçik və orta sahibkarların siyahısı hazırlanmış və mövcud vəziyyətin araşdırılmasına başlanılmışdır.</p>
4.2.3. KOS subyektləri ilə peşə təhsili müəssisələrinin işinin əlaqələndirilməsi	Təhsil Nazirliyi	KOS agentliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi,	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	İxtisaslı kadrlara ehtiyacın təmin edilməsi məqsədilə əməkdaşlığın qurulması üçün "MİDA" MMC, "Bakı Tekstil Fabriki", "Azertexnolayn", "Retail Group Azerbaijan", "Delta Qrup C.O.", "Auto Azerbaijan", "Qranit QP" MMC, "OLD Master" MMC, KNAUF Marketing Baku Modern MMC, "Veysəloğlu" Şirkətlər Qrupu, "ABSHERON Hotel Group",

		İqtisadiyyat Nazirliyi			<p>“Grohe AG Representative Office in Caucasus”, “Optimal Elektronika” MMC şirkətləri ilə görüşlər keçirilmiş və müvafiq qaydada əməkdaşlığın qurulmasına razılıq əldə edilmişdir. Bu istiqamətdə fəaliyyət davam etdirilir.</p> <p>Eyni zamanda, KOS subyektləri ilə peşə təhsili müəssisələrinin işinin əlaqələndirilməsi məqsədi ilə İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət əlaqələndirmə şurasının yaradılması barədə təkliflərin ilkin layihəsi hazırlanmışdır.</p>
4.2.4. KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi	İqtisadiyyat Nazirliyi	KOS agentliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə hədəf qruplarının müəyyənləşdirilməsi, eləcə də iqtisadiyyatın perspektiv, prioritet istiqamətləri və əhalinin həssas qrupları nəzərə alınmaqla tədris və təlim ehtiyaclarının müəyyən edilməsi üzrə işlərə başlanılmışdır.</p>
4.2.5. Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması	Maliyyə Nazirliyi	İqtisadiyyat Nazirliyi	2017-2020	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış, aidiyyəti orqanlarla razılaşdırılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.</p>
4.2.6. Korporativ idarəetmə standartlarının tətbiqinin gücləndirilməsi	İqtisadiyyat Nazirliyi		2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat</p>



				<p>nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həcraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 20 aprel 2017-ci il tarixdə "Daxili nəzarət. Risklərin idarə olunması. Məsuliyyət" mövzusunda təlim keçirilmişdir.</p> <p>Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 sentyabr tarixli 2300 nömrəli Sərəncamına uyğun olaraq "Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları" layihəsi hazırlanarkən Azərbaycan Korporativ İdarəetmə Standartlarının müddəaları əsas götürülmüşdür.</p> <p>Həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsinin 19 yanvar 2017-ci il tarixli 170120200443 nömrəli məktubunda Nazirlər Kabinetinin 1 dekabr tarixli 636s nömrəli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 2-ci (iri dövlət müəssisələrində Müşahidə Şurasının fəaliyyətinin təmin olunması məqsədilə onların nizamnamələrində və müvafiq normativ sənədlərdə dəyişikliklərin edilməsi) bəndi ilə bağlı Müşahidə Şurasının işinin təşkili, onun üzvlərinə dair tələblər və. s. məsələlərə dair təkliflər Azərbaycan Korporativ İdarəetmə Standartlarına əsasən işlənilib Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilmişdir.</p>
--	--	--	--	---

## Prioritet 4.3. Sahibkar düşüncə tərzinin təşviqi

### Görölmüş işlər barədə qısa məlumat:

Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2017-ci ilin birinci yarısında Azərbaycanın müxtəlif şəhər və rayonlarında gənclər arasında sahibkarlıq ruhunun aşılması ilə bağlı tədbirlər həyata keçirilmişdir.

Gənclərdə sahibkarlıq düşüncə tərzinin formalaşdırılması istiqamətində təhsil müəssisələrində “uğurlu sahibkar”larla görüşlərin təşkili və sahibkarlıq kompetensiyasının inkişafı məqsədilə nəticəyönlü tədris proqramlarının (kurikulumların) hazırlanması və müvafiq təhsil müəssisələrində tətbiqinin dəstəklənməsi məqsədilə işəgötürənlər və digər maraqlı tərəflərlə müzakirələrə başlanılmışdır.

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	2 tədbirdən 2-si	<b>100%</b>
İcrasına başlanılmamışdır	–	<b>0%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
4.3.1. Sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi	İqtisadiyyat Nazirliyi	KOS agentliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2017-ci ilin 1-ci yarısında Azərbaycanın müxtəlif şəhər və rayonlarında gənclər arasında sahibkarlıq ruhunun aşılması ilə bağlı tədbirlər həyata keçirilmişdir.</p> <p>Eyni zamanda, sahibkar düşüncə tərzinin təşviqi ilə əlaqədar ABŞ, Böyük Britaniya, Kanada və Fransa kimi inkişaf etmiş dövlətlərin təcrübəsi araşdırılaraq, Azərbaycanda sahibkarlıq biliklərinin və özünəinamın gücləndirilməsi üçün keçirilə biləcək tədbirlərə dair ilkin rəy və təkliflər hazırlanmışdır. Sahibkar düşüncə tərzinin inkişaf etdirilməsinə dair maarifləndirici veriliş və proqramların yayımlanması məsələsinə baxılması üçün ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarına müvafiq məktublarda ünvanlanması nəzərdə tutulur.</p>
4.3.2. İlk peşə və orta ixtisas təhsili müəssisələrində sahibkarlığın əsaslarının tədrisinin təşkil edilməsi	Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi	İqtisadiyyat Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Gənclərdə sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində təhsil müəssisələrində "uğurlu sahibkar"larla görüşlərin təşkili və sahibkarlıq kompetensiyasının inkişafı məqsədilə nəticəyönümlü tədris proqramlarının (kurikulumların) hazırlanması və müvafiq təhsil müəssisələrində tətbiqinin dəstəklənməsi məqsədilə işəgötürənlər və digər maraqlı tərəflərlə müzakirələrə başlanılmışdır.</p>

## Prioritet 4.4. Qadın sahibkarlığının inkişaf etdirilməsi

### Görölmüş işlər barədə qısa məlumat:

Qadın sahibkarlığının inkişafı üzrə stimullaşdırıcı mexanizmlərin işlənməsi məqsədilə ABŞ, Avropa İttifaqı, Kanada, Cənubi Afrika Respublikası, Hindistan və Braziliyanın təcrübəsi araşdırılmışdır.

### Problemlər:

1. Qadın sahibkarlar üçün kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin hazırlanması üzrə işlər sürətli şəkildə getmir.

2. Qadın sahibkarlığına informasiya dəstəyinin inkişaf etdirilməsi, qadın biznesi inkubatorlarının yaradılması, qadın sahibkarların assosiasiyalarının və peşə təşkilatlarının yaradılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılmamışdır.

### Tövsiyələr:

*Strateji Yol Xəritəsinin bu prioritetinin koordinasiyalı icrasının sürətləndirilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə iş planı hazırlana bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	4 təbirdən 1-i	<b>25%</b>
İcrasına başlanılmamışdır	4 təbirdən 3-ü	<b>75%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
4.4.1. Qadın sahibkarlığının inkişafı üzrə stimullaşdırıcı mexanizmlərin işlənilib hazırlanması	İqtisadiyyat Nazirliyi	Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi	2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Tədbirin icrası çərçivəsində ABŞ, Avropa İttifaqı, Kanada, Cənubi Afrika Respublikası, Hindistan və Brazilyanın təcrübələri araşdırılmışdır.</p> <p>Beynəlxalq təcrübəyə əsasən, qadın sahibkarlığının inkişafı sahəsində stimullaşdırıcı mexanizmlər daha çox dövlət satınalmaları, vergi, kredit, qrant və kənd təsərrüfatı sahələrini əhatə edir. Aparılmış araşdırmaların nəticələrinə uyğun olaraq müvafiq təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur.</p>
4.4.2. Qadın sahibkarlığına informasiya dəstəyinin inkişaf etdirilməsi	İqtisadiyyat Nazirliyi	Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Sahibkarlıq sahəsində mövcud qanunvericilik, aparılmış islahatlar barədə məlumatlar mütəmadi olaraq keçirilən görüşlərdə diqqətə çatdırılır, kütləvi informasiya vasitələrində yayımlanır. Həmçinin, İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) müraciət edən şəxslərə, o cümlədən qadın sahibkarlara zəruri informasiya dəstəyi göstərilir. Bununla yanaşı, Strateji Yol Xəritəsinə əsasən yaradılacaq məlumat portalında qadın sahibkarlığına informasiya dəstəyinin inkişaf etdirilməsi sahəsində xüsusi</p>

4.4.3. Qadın biznesi-inkubatorlarının yaradılması	İqtisadiyyat Nazirliyi	Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>bölmənin yaradılması nəzərdə tutulur.</p> <p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində qadınlar üçün ilk regional biznes inkubatorunun yaradılması nəzərdə tutulmuşdur. Biznes inkubatorunda xalçaçılıq, toxuculuq, dekorativ əl işləri, tikış, İKT və s. sahələr üzrə təşəbbüskar qadınların fəaliyyət göstərməsi planlaşdırılır.</p> <p>Quba-Xaçmaz iqtisadi rayonunda qadın biznes inkubatorunun yaradılmasının təşviqi məqsədilə müxtəlif inzibati rayonlarda maarifləndirici tədbirlərin (dəyirmi masaların, seminarların, görüşlərin, konfransların və s.) keçirilməsi üçün hazırlıq işlərinin (çap məhsullarının, reklam vəsaitlərinin hazırlanması və s.) görülməsinə başlanmışdır. Tədbirlərin cari ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulur.</p>
4.4.4. Qadın sahibkarların assosiasiyalarının və peşə təşkilatlarının yaradılması	İqtisadiyyat Nazirliyi	Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Tədbirin icrası olaraq ABŞ, Böyük Britaniya və Finlandiyanın təcrübəsi öyrənilmişdir. Hazırda Strateji Yol Xəritəsinə uyğun olaraq, yeni biznes assosiasiyalarının, o cümlədən qadın sahibkarlar assosiasiyasının yaradılması imkanları araşdırılır.</p>

## Prioritet 5.1. Milli innovasiya sisteminin təkmilləşdirilməsi

### Görülmüş işlər barədə qısa məlumat:

“İnnovasiya infrastrukturunun formalaşması və inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun və “İnnovasiya infrastrukturunu subyektlərinin vahid dövlət reyestrinin yaradılması və aparılması haqqında Əsasnamə”nin layihələri hazırlanmış və müzakirəyə təqdim olunmuşdur.

### Problemlər:

Milli innovasiya sisteminin təkmilləşdirilməsi məqsədilə innovasiya fəaliyyəti haqqında bir sıra stimullaşdırıcı mexanizmlərin işlənilməsi, hazırlanması, innovasiyayönümlü regional klasterlərin yaradılması istiqamətində Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada iş aparılmamışdır.

### Təvsiyələr:

*Milli innovasiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlər sürətləndirilə bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	3 tədbirdən 1-i	<b>33%</b>
İcrasına başlanılmamışdır	3 tədbirdən 2-si	<b>67%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
5.1.1. Qanunvericilik bazasının təkmilləşdirilməsi	İqtisadiyyat Nazirliyi	Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>“İnnovasiya infrastrukturunun formalaşması və inkişafı haqqında” Azərbaycan Respublikasının Qanununun və “İnnovasiya infrastrukturunu subyektlərinin vahid dövlət reyestrinin yaradılması və aparılması haqqında Əsasnamə”nin layihələri hazırlanmış və müzakirəyə təqdim olunmuşdur.</p>
5.1.2. İnnovasiya fəaliyyəti haqqında bir sıra stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması	İqtisadiyyat Nazirliyi	Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Hazırda innovasiya fəaliyyəti haqqında bir sıra stimullaşdırıcı mexanizmlərin tətbiqi üzrə beynəlxalq təcrübə öyrənilir.</p>
5.1.3. İnnovasiyayönümlü regional klasterlərin yaradılması	İqtisadiyyat Nazirliyi	Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə</p>



				<p>nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Regionlarda klasterlərin formalaşdırılması məqsədilə ölkənin iqtisadi potensialının və beynəlxalq təcrübənin araşdırılması istiqamətində işlər aparılır. Bu baxımdan qeyd etmək lazımdır ki, Avropa İttifaqı tərəfindən "Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması" texniki yardım layihəsinin icrasına başlanılmışdır. Layihənin məqsədi ölkənin qeyri-neft sənaye sahələrinin potensialının artırılması, sənaye müəssisələri arasında klasterləşmənin təşviqi və emal sənayesinin müəyyən sahələrində dövlət-özl sektor əməkdaşlığının gücləndirilməsindən ibarətdir.</p> <p>Eyni zamanda, Bakı Biznes Tədris Mərkəzi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonu üzrə Xaçmaz şəhərində, Aran iqtisadi rayonu üzrə Yevlax şəhərindəki regional inkişaf mərkəzlərində biznes inkubatorlar yaradılmış və yenilərinin yaradılması istiqamətində işlər aparılır.</p>
--	--	--	--	---

## Prioritet 5.2. Kiçik və orta sahibkarların fəaliyyətini stimullaşdıran innovasiya infrastrukturunun formalaşdırılması

### Görülmüş işlər barədə qısa məlumat:

KOS-un inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi və dövlət əhəmiyyətli və müstəqil elmi tədqiqat (tədqiqat və inkişaf) mərkəzlərinin formalaşdırılması və elmi istehsalat birliklərinin yaradılması istiqamətində işlər Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada aparılmamışdır.

### Problemlər:

**Kiçik və orta sahibkarların fəaliyyətini stimullaşdıran innovasiya infrastrukturunun formalaşdırılması istiqamətində işlər Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada aparılmamışdır.**

### Tövsiyələr:

*Kiçik və orta sahibkarların fəaliyyətini stimullaşdıran innovasiya infrastrukturunun formalaşdırılması istiqamətində işlər sürətləndirilə bilər.*

İcra edilmişdir	–	<b>0%</b>
İcrasına başlanılmışdır	–	<b>0%</b>
İcrasına başlanılmamışdır	2 təbirdən 2-si	<b>100%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
5.2.1. KOS-un inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi	İqtisadiyyat Nazirliyi	Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>KOS-un inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə "SOCAR Polymer" MMC ətrafında klasterin yaradılması" təklifi hazırlanmış, həmçinin Elmi-tədqiqat mərkəzlərinin formalaşdırılması və elmi istehsalat birliklərinin yaradılması üzrə "Regional innovasiya mərkəzlərinin yaradılması üzrə təklif və tövsiyələrin hazırlanması" tədqiqat işi aparılır.</p>
5.2.2. Dövlət əhəmiyyətli və müstəqil elmi-tədqiqat (tədqiqat və inkişaf) mərkəzlərinin formalaşdırılması və elmi-istehsalat birliklərinin yaradılması	İqtisadiyyat Nazirliyi	Milli Elmlər Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>KOS-un inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə "SOCAR Polymer" MMC ətrafında klasterin yaradılması" təklifi hazırlanmış, həmçinin elmi tədqiqat mərkəzlərinin formalaşdırılması və elmi istehsalat birliklərinin yaradılması tədbirinin icrası məqsədilə "Regional innovasiya mərkəzlərinin yaradılması üzrə təklif və tövsiyələrin hazırlanması" tədqiqat işi aparılır.</p>